

AR Prezidenti yanında
QHT-rə Dövlət
Dəstəyi Şurası

"ELS"
Müstəqil Araşdırmalar
Mərkəzi

"Vətəndaş cəmiyyəti gələcəyimiz naminə"
layihəsi çərçivəsində

"Uşaq internet Portalının yaradılması"
layihəsinin
İLKİN TƏQDİMƏTİ

07 oktyabr 2011

TƏKLİFLƏR

1. Bütün ölkə ərazisinə yayımlanan uşaq televiziya kanalı açılmalıdır;
2. Uşaq mahnılarının bəstələnməsi və populyarlaşdırılması məsələsini aktual və vacib kimi qəbul edərək bu sahədə ciddi addımlar atılmalıdır:
 - ✓ Uşaq mahnılarının müasir aranjirovkada işlənilməsi və yazılması;
 - ✓ Uşaq mahnıları disklərinin buraxılması;
 - ✓ Uşaq mahnılarının minusovkalarının yazılması, disklərə yazılması və buraxılması;
 - ✓ Disk və minusovkaların bağça və məktəblərə pulsuz; paylanılması ilə bərabər, satışa buraxılması;

"VƏTƏNDAŞ CƏMİYYƏTİ GƏLƏCƏYİMİZ NAMİNƏ"
ictimai layihəsi çərçivəsində
1-ci Dəyirmi Masa (11 fevral 2011)

"Gənc nəslin formalaşmasında incəsənətin rolu:
problemlər və perspektivlər"



3. Bəstəkar və şairlərin uşaq mövzusunda diqqətlərini yönəltmək məqsədilə müsabiqələrin keçirilməsi:
 - ✓ Uşaq mahnıları üçün şeirlər müsabiqəsi
 - ✓ Şeir müsabiqəsində qalib gələn şeirlərə yazılmış uşaq mahnısı müsabiqəsi;
 - ✓ Qalib şeirlərin nəşri;
 - ✓ Müsabiqəyə təqdim olunan mahnıların ilkin seçimindən sonra final mərhələyə keçən mahnılar TV kanalında (AzTV, misal üçün) televiziya şousu formatında yayımlanaraq dinləyicilər tərəfindən qiymətləndirilir və qalib xalq səsverməsi nəticəsində müəyyənləşdirilir;
 - ✓ Qalib gələn mahnıların disklərdə buraxılması və yayımı;
4. Məktəblilər və tələbələr üçün pulsuz və ya əhəmiyyətli güzəştli keçirilən konsertlərə abonementlərin bərpa edilməsi;

TƏKLİFLƏR

5. Uşaq yaradıcığına xeyriyyəçilik edən təşkilatların vergilərin azaldılması yolu ilə stimullaşdırılması;
6. Uşaq və gənclərin mədəni inkişafı üçün yaradılmış imkanlar barədə cəmiyyətin məlumatlandırılması mexanizminin təkmilləşdirilməsi;
7. Uşaq İnternet Portalının yaradılması. Portalda müxtəlif yaş kateqoriyalarına ünvanlanmış səhifələrdə uşaqlar üçün yaradılmış incəsənət əsərləri və bədii ədəbiyyat, uşaq yaradıcılıq Mərkəzləri barədə məlumatın bir neçə dildə yerləşdirilməsi;

4 man x 360 yer = 1440 man;
1 ildə 9 ay x 1440 man = 12960 man

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının 2011-ci ilin elan etdiyi qrant müsabiqəsi

Nazirliklər və beynəlxalq qurumlara müraciət

Layihənin müsabiqədə qalib gəlməsi

TƏKLİFLƏR

7. Məktəblilərin mədəni irsə yiyələnməsi məqsədilə teatr və digər sənət ocaqlarına pulsuz (Təhsil nazirliyi, Mədəniyyət və Turizm Nazirlikliyi, xeyriyyə fondları və digər mənbələr biletlərin dəyərini ödəməklə) və ya güzəştli abonement kart sisteminin tətbiqinə başlanılması;
8. Uşaq yaradıcılıq kollektivlərinin inkişafı üçün vacib olan çıxışları təmin etmək, habelə uşaq və gənclərin mədəni-mənəvi tərbiyyələndirilməsi, asudə vaxtın mənalı və faydalı keçirilməsini təşkili məqsədi ilə uşaq əyləncə mərkəzlərinin (uşaq mədəniyyət evləri) açılması;

İŞÇİ QRUPUN İLK İCLASI

17 sentyabr 2011





